



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Aydın Qasımlı

Türk Qaraxanlı dövləti Qarluq, Uyğur, Arqu, Türkəş, Yağma, Oğuz və Qırqaq Türklerini özündə birləşdirən Orta Doğu Türküyünün en yüksək inkışaf etmiş yüz illik (940-1040-ci illər) mədəni bir dövləti olmuş, Türk milletinin Türk dili və ədəbiyyatının, Türk-İslam mədəniyyətinin yeni tərzdə formallaşmasını təmin etmişdi. Bu yeni Türk-İslam əməkdaşlığı mədəniyyətinin en böyük təmsilçiləri bu dövrde Qaraxanlı dövlətinin iki unudulmaz müteffekkiri olan Mahmud Kaşgarlı ile Yusuf Xas Hacib Balasagunlu.

Bunlardan Mahmud Kaşgarlı "Divanü-lügət-it-Türk" əseri ilə XI əsrde Türklerin, onların dili və ədəbiyyatının üstünlüklerini ortaya qoymuş, Yusuf Xas Hacib Balasagunlu isə "Qutadqu Bilik" əseri ilə dövrünün klassik ədəbi Türkçəsini ədəbi nəzm şəklində meydana qoymuş, Türk dövlətçilik fəlsəfəsinin mahiyyətini şərh etmişdir.

Yusuf Balasagunun hayatı haqqında məlumat çox azdır. Yalnız "Qutadqu Bilik" əserinin girişində bəlli olur ki, onun adı Yusuf, rütbesi isə "Xas Hacib" olub əslən Şərqi Türküstanın mədəniyyət mərkəzlərindən olan Balasağın şəhərindəndir. O, daha sonra Doğu Türküstanın mədəniyyət merkezlerindən biri olan Kaşgar şəhərine köçmüş, "Qutadqu Bilik" (Xoşbəxtlik elminin əsasları) əserini də burada bitirək Qaraxanlı hökmədəri Mahmud Buğra Qara Xana təqdim etmiş, bunun müqabiliyində Xaqqan tərəfindən "Xas Hacib" rütbesi qazanmışdır.

Təpədən dınağa qədər kamil bir Türküstan Türkü olan Balasagunlu Yusuf Xas Hacib dövrün (XI əsr) Şərqi və Qerb fəlsəfəsinə və elmənənindən bələd olmuş, öz mükəmməl əseri olan "Qutadqu Bilik"de Türk adət-ənənəsini, Türk dövlətçilik fəlsəfəsinin mahiyyətini, Türk təfəkkür tərzini praktik heyat tərzinə uyğun şərh etmişdir. Müteffekkirlərin nəzərində Kaşgar şəhəri tekce Qaraxanlı dövlətinin mədəniyyət mərkəzi və paytaxtı deyil, həm de bünayesində Türk cəmiyyətinin bütün varlığını toplamış bir şəhərdir. (Əhməd Cəfəroğlu. Qaraxanlılar dövrü Türk ədəbiyyatı. Bax: Türk dünyası. III cild, ikinci baskı, Ankara, 1992, səh. 60).

"Qutadqu Bilik" əseri Qaraxanlı Türk dövlətinin quruluşunu, inkışaf dövrlərini, Türklerin İslam dinini cəbul etmesini özündə eks etdirən, eyni zamanda Türk yazılı ədəbi dili baxımından da önməli bir örnəkdir. Müellif öz dövrünün düşünürü kimi əsərində insana dünyada xoşbəxt ola bilmesi üçün gerekli bilgiler verməyə çalışmışdır. Cəmiyyət həyatı-

"ümərə", İranlılar "Türkün Şahname-si" adı vermiş, bəziləri "Pəndhameyi-mülük", Turanlılar isə "Qutadqu Bilik" (Səadət getirən elm) adlandırmışlardır". (Bax: Nizami Cəfərov. "Türk xalqları ədəbiyyatı". I cild, Bakı, 2006, səh. 221).

Əsərin belə adlandırılmasının böyük rəğbət qazanmasına dəlalet edir. Çünkü əsər zərif dili və əxlaqi mövzusu ilə uzun müddət Türküstanın ədəbi Türkçəsinin təmsilcisi kimi Türk ədəbiyyatında mühüm bir cığır açmış, Türk ədəbiyyatında ilk dəfə nəzm ədəbiyyatının əsasını qoymuş, Türk mədəniyyətinin Türk tarixi keşmiş ilə çatışdır.

Türk icimai fəlsəfəsinə özündə eks etdirən "Qutadqu Bilik" əseri dilinin təmizliyi, cinas ve qafiyələrin

elme yiyələnməyə səsləmişdir:

Qalır zəka ehli, ucalır qat-qat,

Elmile sayılır ən eziq ustad.

Beylər nə cür alı dövrəni əle?

Yalnız zəka ilə, yalnız elm ilə.

Müellifə görə, elmin, təfəkkürün də esası dildir. Dil insanı əzizlədiyi, ucaltdığı kimi onun başını da yaratır:

Elmin, təfəkkürün dilmancıdı Dil,

Kişi bəxtine Dil çatdırır, bil.

Kişi əzizlər, ucaldar da Dil,

Yarar həm başını, qocaldar da Dil.


Bir növ tarixi əsər olan "Qutadqu Bilik" Türk ulusunun yeni bir gələcəyə doğru yönəldiyi dövrün ən önde gələn abidəsi, öz dövrünün yüksək mədəni səviyyəsi haqqında müfəssəl məlumatlar toplusu, tarixi Türk mədəniyyəti və gələnəklərinin

edilmişdi.

Əsərini Doğru yol - Gün Doğdu, Dövlət - Ay doğdu, Ağıl, Məntiq - Ögdülmüş və Aqibət - Odqurmus adlı dörd ünsür üzərində quran müellif buları qədim dörd Türk qəhrəmanının adı ilə dəyerləndirmiş, dövrünün böyük Türk dövləti olan Qaraxanlı dövlətini İsləm dünyasının ideal bir Türk dövləti kimi təqdim etmişdir.

"Qutadqu Bilik" tarixi bir Türk dili və ədəbiyyatı yadigarı kimi uzun müddət Türk ədəbiyyatı məktəbinin yaşamasına sebəb olmuşdur. Belə ki, Qaraxanlılardan sonra yaranan bir çox ədəbi əsərlər, o cümlədən de Ədib Əhməd Yüknekinin "Atabetül - Həqiqiyə", Əhməd Yəsəvinin "Divani - Hikmet", Rabquzinin "Qisasüll - Ənbiya" əsərləri-

Dövlətçilik məfkurəsinin memarlarından Yusuf Xas Hacib Balasagunlu



nin və dövlət dövenin ideal yönərinin necə olması üzərində dayanan müteffekkir öz düşüncələri ilə insanların bir növ sözçüsü olmuş, insan həyatının mənasını, insanın cəmiyyət və dövlət içindəki heyat fəlsəfəsini açıqlamışdır. Əsərdə toplumun yüksəldiyi sorumluluq duyguları ön planda verilmişdir. Müellifin əsas məqsədi ideal bir həyat düzənni ortaya qoymaq, müsləmanların bir-biri ilə qardaş kimi el-əle verərək öz dönlərini dünyaya yaymaq olmuşdur.

"Qutadqu Bilik" əseri Türk İslam düşüncəsinin dövlətçilik anlayışı, idarəcilik məharəti, qayda-qanunlarla yaşamaq ehtiyacı barede ilk yazılı abidədir.

Müellif əsərində dövrünün cəmiyyət əsasını təşkil edən ən qüvvətli ünsürlər, Türk dövlət adamları, onların rütbələri, ayrı-ayrı məsələ və peşə sahibləri, xalq təbəqələri haqqında müfəssəl məlumatlar vermiş, təkamül hüquq və qaydaları kimi anlayışları dile gətirmişdir. Dindaklı bir əsər olan "Qutadqu Bilik"deki müellifin aşağıdakı fikir və mühəzzipləri Türk dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edir. Müellif yazır:

'Dövlətin olması üçün orduya ehtiyac var,

yerli-lerində olması baxımdan da diqqətəlayiqdir. Bu onu göstərir ki, Yusuf Xas Hacib "dövrü üçün usadlıq taxtına erişmiş, mümtəz bir şəxsiyyət olmuşdur". (Əhməd Cəfəroğlu, göstərilən məqaləsi. Bax: Türk dünyası. III cild, ikinci baskı, Ankara, 1992, səh. 60).

Türk-İslam klassik ədəbiyyatının ilk böyük əcmiili əsəri olan "Qutadqu Bilik" Qaraxanlı, yaxud Kaş-

dolğun bir xəzinəsidir.

Əsərin müqəddiməsində müellif göstərmədir ki: "Bu kitabı oxuyan, bu beytlərin mənasını anlayan insan bu kitabdan da əzizdir".

Balasagunlu Yusuf Xas Hacib özünün məşhur "Qutadqu Bilik" əseri ilə İsləm-Türk klassik ədəbiyyatının əsasını qoymuş, Türk varlığının bütün çalarlarını özündə eks etdirmiş, tarixi Türk dili mədəniyyə-

ne "Qutadqu Bilik" əsərinin qüvvətli təsiri olmuşdur.

Dövlətçilikdə idarəciliyi ən mühüm amil sayan Yusuf Xas Hacib göstərirdi ki: "Beylər comərd olarsa, adları dönyaya yayırlar, dönya da bu şöhrətləri sayəsində qorunar". (Bax: "Qutadqu Bilik". Ankara, 1959, səh. 155). Dövrünün milli adət-ənənələri və xalqın duyğu və istəklərinə tərcüman olan bu müteffekkir "hökmdarlara xəzinəni açmağı və xalqa mal dağıtmayı" tövsiyyə edirdi, ondan sonra yaranan əsərlərdə dövlətçilikdən daha çox təsəvvüfi məsələlərə və kamıl insan anlayışına geniş yer verilmişdir ki, bunun da ilk yaradıcısı böyük Türk mütəsəvvifi Əhməd Yəsəvidir...

Dövlətçilikdə idarəciliyi ən mühüm amil sayan Yusuf Xas Hacib göstərirdi ki: "Beylər comərd olarsa, adları dönyaya yayırlar, dönya da bu şöhrətləri sayəsində qorunar". (Bax: "Qutadqu Bilik". Ankara, 1959, səh. 155). Dövrünün milli adət-ənənələri və xalqın duyğu və istəklərinə tərcüman olan bu müteffekkir "hökmdarlara xəzinəni açmağı və xalqa mal dağıtmayı" tövsiyyə edirdi, ondan sonra yaranan əsərlərdə dövlətçilikdən daha çox təsəvvüfi məsələlərə və kamıl insan anlayışına geniş yer verilmişdir ki, bunun da ilk yaradıcısı böyük Türk mütəsəvvifi Əhməd Yəsəvidir...

Ordunun olması üçün sərvət paylamaq gərəkir,

Sərvət əldə etmək üçün xalq zəngin olmalıdır,

Xalqın zənginliyini isə ancaq örf və ədalət təmin edər.

(İqtibas Rəsənyinin "Tarixdə Türkük" əsərindən götürülmüşdür.

Bax: Prof.Dr. László Rászonyi. "Tarihte Türkük". Ankara, 1971, səh. 58.

"Qutadqu Bilik" əsəri orta əsrlərdə dünyanın bir çox yerlərində yayılıraq geniş şöhrət qazanmışdır. Belə ki, "Bu əsəre Çinlilər "Ədalət mülkü" demiş, Maçın məlkinin nədimləri "Məməkətin aynası" adlanmış, Gündoğanlılar "Zinətül

ğar Türkçəsində (Mahmud Kaşgarlı bu Türkçəni "Xaqaniyyə Türkçəsi") adlandırbı - A.M.) qələmə alınıb, əruzun "Müteqarib" behindədir. XI əsrin ən böyük Türk yazılı abidəsi olan bu əsər sadə bir əslübda yazılıdır, çağında Türk əllerində yayılmış, əsasında Türkstan əllerinin ən mükəmməl bir ədəbi abidəsi sayılmışdır. Ona görə de Xaqqan müellifini əzizləyib, dəyrənləndirib öz sarayında "Xas Hacib" etmiş, Yusuf "Ulu Xas Hacib" adı məşhur olub dünyaya yayılmışdır.

Əslində ədaləti, dövləti, ağlı və qənaeti fəzilətin əsası sayan müellif elme yüksək qiymət vermiş, dövrün hökmədarlarını ədalətli olmağa,

ti, adət-ənənələrinin xəzinəsini ya-

ratmışdır.

Əsərdə həmçinin müellifin özü nəqədəki Elçi Bey, Yağma Beyi, Ötükən bəyi, Türk Xanı, Yabquların Başı kimi ümumiləşmiş böyük Türk tarixi şəxsiyyətlərinin obrazlarını canlandırmışdır, Türk cəmiyyətinin varlığını, xalq psixologyasını eks etdirməsi onu bütün o dövrük Türk ələmində məşhurlaşdırılmış, hətta Moğollar arasında belə hörmətle yad edilmiş, əsərdə iżli sürülüən müddəalar bir yasa halına getirilmiş, bir müddət tədrisə belə daxil

ti, adət-ənənələrinin xəzinəsini ya-

ratmışdır.

Əsərdə həmçinin müellifin özü nəqədəki Elçi Bey, Yağma Beyi, Ötükən bəyi, Türk Xanı, Yabquların Başı kimi ümumiləşmiş böyük Türk tarixi şəxsiyyətlərinin obrazlarını canlandırmışdır, Türk cəmiyyətinin varlığını, xalq psixologyasını eks etdirməsi onu bütün o dövrük Türk ələmində məşhurlaşdırılmış, hətta Moğollar arasında belə hörmətle yad edilmiş, əsərdə iżli sürülüən müddəalar bir yasa halına getirilmiş, bir müddət tədrisə belə daxil

Ruhu şad olsun!

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur